



BİNƏQƏDİ

**QURBAN
BAYRAMINIZ
MÜBARƏK!**

№38 (82) | 3 oktyabr 2014

İCTİMAİ-SİYASİ QƏZET

Qiyməti: 40 qəpik

Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki

Hörmətli həmvətənlər!

Sizi dünya müsəlmanlarının mənəvi birlik və vəhdət rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı Uca Yaradanın başəriyyəti üçün hidayət yolu seçdiyi İslamın əsas bayramlarından biri kimi insanları həmişə sülhə, əmin-amanlığa və düzmünlüyə dəvət edir.

Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlə-

timizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır.

Əziz bacı və qardaşlarım!

Mübarək Qurban bayramı günlərində bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi yetirir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.

Qurban bayramınız mübarək olsun!

Xəzəryanı ölkələrin dövlət başçılarının Sammiti

Sentyabrın 29-da Rusiya Federasiyasının Həştərxan şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirak etdikləri Sammitdə dövlətimizin başçısı çıxış edib: "2010-cu ildə Bakıda keçirilən Üçüncü Xəzər Sammiti Xəzər dənizinin hüquqi statusuna dair başlıca məsələlərin, xüsusən milli zonasının eninin və dənizin bioloji ehtiyatlarının mühafizəsinin razılaşdırılmasına ümumi yanaşmaların işlənilib hazırlanmasına dair məsələlərin həlli üzrə danışıqlar prosesinə yeni tökən verdi.

Bakı Sammitinin yekunlarına əsasən imzalanan "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş" qərarına əsasən, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini yaratdı.

Xəzər dənizinin dibinin həmhüdüdü sahələrinin bölünməsi haqqında Azərbaycan Respublikası və Qazaxı-



stan Respublikası, Azərbaycan Respublikası və Rusiya Federasiyası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında ikitərəfli sazişlərin, habelə Azərbaycan, Qazaxıstan və Rusiya arasında üçtərəfli sazişin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Bu sazişlər Xəzərin hüquqi statusunun hərtərəfli tənzimlənməsi üçün mühüm rol oynayır. Azərbaycan hesab edir ki, bu sazişlərdə təsbit olunmuş prinsiplər bütün Xəzəryanı ölkələr arasında Xəzər dənizinin dibinin həmhüdüdü sahələrinin bölünməsinə dair razılaşmalara nail olmaq üçün yaxşı əsas ola bilər.

Biz Xəzər dənizini dost-

luq, sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi hesab edirik. Azərbaycan Xəzəryanı ölkələrlə qarşılıqlı hörmət və etimada əsaslanan ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirir. Xəzəryanı ölkələr arasında sıx dostluq münasibətləri və çoxvektorlu əməkdaşlıq bizim regionda sabitliyin, firavanlığın və təhlükəsizliyin rəhnidir".

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin regional təhlükəsizliyə başlıca təhdid olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev Xəzər dənizi regionunda ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi, enerji ehtiyatlarının mənimənilməsi və beynəlxalq bazarlara nəql edilməsi üzrə investisiya şəraitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyalar yaradılması, yüksək rentabelli və ekoloji təmiz texnologiyaların cəlb edilməsinin Azərbaycan üçün prioritet olaraq qaldığını vurğulayıb: "Azərbaycan vergusiya sahəsində əməkdaşlığa çox böyük əhəmiyyət verir və Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə əlaqədar sahilyanı ölkələrin ümumi maraqlarına şərik çıxır. Biz daha səmərəli əməkdaşlığa ümumi səyi yüksək qiymətləndirir və Xəzər dənizinin ətraf mühitinin qorunmasına

dair Çərçivə Konvensiyası üzrə işlərə öz töhfəmizi veririk. Biz dənizin dibinin həmhüdüdü sahələrinin bölgüsündə əsas norma kimi hamılıqla tanınmış orta xətt prinsipini toxunulmaz hesab edirik, dənizlərin Xəzər dənizindən digər dənizlərə sərbəst gediş-gəliş və tranzit məsələlərinə böyük əhəmiyyət veririk".

Sammitdə Rusiya Federasiyasının Prezidenti V.Putin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Xəzər dənizinin statusu barədə fikir və mülahizələrini bildirdilər.

Bütün istiqamətlər üzrə dinamika müşahidə olunur

Sentyabrın 29-da Həştərxanda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Rusiya Prezidenti Vladimir Putin deyib: "Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə dostluq və etimad xarakteri daşıyıb. Biz çox şadiq ki, münasibətlərimiz bu ruhda inkişaf edir, özü də müxtəlif istiqamətlərdə, o cümlədən ən həssas sahələrdə".

Azərbaycan Prezidenti

İlham Əliyev deyib: "Bizim aramızda bütün istiqamətlər üzrə – iqtisadi, siyasi, energetika sahələrində, humanitar məsələlərlə bağlı əməkdaşlıqda çox yaxşı dinamika davam edir. Biz bu yaxın günlərdə Humanitar Forum keçirəcəyik. Bu Forum Rusiya və Azərbaycanın nümayəndələrinin təşəbbüsü ilə yaranıb. Biz bütün istiqamətlər üzrə dinamika və müsbət irəliləyiş müşahidə edirik, buna çox şadiq".

İran və Azərbaycan dost ölkələrdir

Sentyabrın 29-da Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin görüşü olub.

Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla in-

kişaf etdiyi vurğulanıb. İki dost ölkənin rəhbərlinin yüksək səviyyəli görüşlərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd edilib, siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Münasibətlərin hazırkı vəziyyəti məmnunluq doğurur

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin Həştərxanda görüşü olub.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq münasi-

bətlərinin hazırkı vəziyyətdən məmnunluq ifadə edilib, əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı potensialın mövcud olduğunu vurğulanıb. Ölkələrimizin müxtəlif sahələrdə əməkdaşlığının genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Beştərəfli sənədlər imzalanıb və birgə Bəyanat qəbul edilib

Həştərxanda keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının IV Sammiti Çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə hökumətlərarası beştərəfli sazişlər imzalanıb.

Xəzəryanı ölkələrin müvafiq nazirlikləri tərəfindən Xəzər dənizinin hidro-meteorologiyası sahəsində əməkdaşlıq Sazişi, Xəzər dənizində fəvqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizinin su bioloji resurslarının qorunması və onlardan rəşional istifadə olunması haqqında Saziş imzalanıb.



Sonra prezidentlər Sammitin Bəyanatını imzalayıblar.

Sənədlərin imzalanması mərasimindən sonra Xəzəryanı ölkələrin dövlət başçıları mətbuat bəyanatlarına çıxış etdilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəyanatında deyib: "Bizim ham ikitərəfli, həm də çoxtərəfli formatda tərəfdaşlığımız

Xəzərdə təhlükəsizliyin rəhnidir. Xəzər üzrə qonşularımızın öz aralarında mehriban tərəfdaş olmaları da Azərbaycanda bizə çox xoşdur. Biz beynəlxalq təşkilatlarda həmişə bir-birimizi dəstəkləyirik, fəal qarşılıqlı əlaqə saxlarıyıq. Fikrimcə, bu müsbət meyillər davam etdirilməlidir və hökumət davam etdiriləcəkdir.

Ona görə ki, biz bu regionda yaşayırıq. Xəzər bizim ümumi sərvətimizdir. Biz onu qoruyuruq, onu daha yaxşı qoruyuruq, onu daha yaxşı qoruyuruq və konkret işlərimizlə, o cümlədən infrastruktur layihələri ilə, investisiyalarla ölkələrimiz üçün yeni imkanlar yaratmalıyıq. Bizim ölkələrin üstünlüyü təkcə öz aramızda dostluq etməyimiz və

bir-birimizə səmimi münasibət bəsləməyimiz deyil, həm də iqtisadi baxımdan özünü təmin edən dövlətlər olmağımızdır. Bizim ölkələrdə ciddi maliyyə problemləri yoxdur. Biz infrastrukturaya çox böyük investisiyalar qoya bilərik və bunu edirik.

Xəzərdə təhlükəsizlik məsələləri, əlbəttə, xüsusi diqqət tələb edir. Lakin qeyd etməliyəm ki, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin və etimadın səviyyəsi nəzərə alınmaqla hər bir Xəzəryanı ölkə, eyni zamanda, həm özünün, həm də qonşusunun təhlükəsizliyini təmin edir.

Sonda demək istərdim ki, Azərbaycan bugünkü nəticələrdən, sənədlərdən, razılaşmalardan çox məmnundur. Ümid edirəm ki, növbəti Sammitdə biz hələ həll olunmamış məsələləri həll edəcək və uğurla irəliləyiş doğru gedəcəyik".

• TƏDBİR

3



Dövlət başçısının tapşırıqları əməli fəaliyyət proqramıdır

• MÜSABİQƏ

4



"Ən təmiz MKİS" müsabiqəsinin qalibləri elan olundu

• CƏMIYYƏT

5



Yeni idarəetmə sistemində keçidlə bağlı işlər uğurla davam etdirilir

• SOSIAL

7



Məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir

İkitərəfli münasibətlər uğurla inkişaf edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Moskva şəhərinin meri Sergey Sobyenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin dinamik şəkildə uğurla inkişaf etdiyini bildirib. Ölkələrimizin həm yüksək səviyyədə, həm də müvafiq strukturlar və nazirliklər səviyyəsində fəal əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu yaxınlarda keçirilən Rusiya-Azərbaycan hökumətlərarası birgə iqtisadi komissiyasının iclasında müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib. Moskva şəhəri ilə mövcud olan önəmli əlaqələrin önəmini vurğulayan dövlətimizin başçısı son dövrlərdə Rusiya paytaxtında həyata keçirilən geniş yenicən qurma işlərinin

böyük maraq doğurduğunu bildirib. Bakı şəhərində də sürətli inkişaf və abadlıq işlərinin həyata keçirildiyini deyən Prezident İlham Əliyev paytaxtlarımız arasında təcrübə mübadiləsinin səmərəli olacağını qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Moskva şəhəri ilə ticarət-iqtisadi əlaqələrə toxunaraq Rusiya paytaxtına göndəriləcək Azərbaycan məhsullarının həcminin daha da artırılacağına əmin olduğunu deyib.

Prezident İlham Əliyev Moskva şəhərinin merinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əlaqələrimizi daha da inkişaf etdirməsi və ölkəmizlə daha yaxından tanış olmaq üçün xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

Nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Preziden-

tinə minnətdarlığını bildirən Moskva şəhərinin meri Sergey Sobyenin deyib ki, Moskva şəhəri ilə Azərbaycan arasında dostluq əlaqələri çoxəsrlik tarixə malikdir və olduqca yaxşı haldır ki, bu əlaqələr bu gün də inkişaf etməkdə davam edir. Ticarət dövrünün artmasının önəmini vurğulayan Moskva şəhərinin meri bildirib ki, Azərbaycandan Rusiya paytaxtına göndərilən ərzaq məhsullarının həcmi üç dəfə artıb və bu həcmi daha da genişləndirilməsi üçün yaxşı imkanlar var. Azərbaycan hökuməti ilə Moskva şəhəri arasında imzalanacaq memorandum və əlavə sənədlərdə iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə bağlı konkret məsələlərin əks olunduğunu qeyd edən Sergey Sobyenin bu sənədləri ticarət, iqtisadi əlaqələrimizin yeni səviyyəyə qalxmasını göstəricisi kimi dəyərləndirib.

→ Heydər Əliyev Fondu

“Bakı-2015” Avropa Oyunlarının təqdimatı keçirilib

Sentyabrın 28-də Afina 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının təqdimatı olub. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə şəhərdəki “Akropol” muzeyində keçirilən mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Tədbirə Yunanistan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, millət vəkili, idman ictimaiyyətinin nümayəndələri, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev də qatılıblar.

Mərasim ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayişi ilə başlayıb. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapır.

Təqdimat mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak edib.

Tədbirdə Yunanistan parlamentinin sədri, Baş nazirin müavini, inzibati islahatlar naziri, turizm naziri, deputatlar, idman ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Mərasimin aparıcısı Aleksis Kostalas “Bakı-2015” Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanı salamlayıb. O, 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarına hazırlıqların yüksək səviyyədə getdiyini bildirib.

Sonra ilk Avropa Oyunlarına hazırlıqla bağlı film nümayişi təqdim edildi. Filmdə Avropa Oyunlarının yaranma ideyası və indiyə qədər görülən işlər əksini tapır.

Daha sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edib: “Əziz dostlar, bildiyiniz kimi, Azərbaycanda ilk Avropa Oyunları keçiriləcəkdir. Baxmayaraq

ki, Olimpiya hərəkəti Yunanıstanda, Afina 2015-ci ildə başlayıb və bərpa olunub, Avropada digər qitələrdən fərqli olaraq heç vaxt Avropaya məxsus oyunlar keçirilməyib. Biz fəxr edirik ki, Azərbaycana bu oyunları ölkəmizdə təşkil etmək üçün fürsət verilib. On yeddi gün davam edəcək oyunlarda 6 mindən çox idmançı 20 idman növündə rəqabət aparacaqdır. Avropa Olimpiya Komitəsinin bu qərarı Azərbaycan xalqı tərəfindən böyük sevinc və dəstəklə qarşılanıb. Bu tarixi qərara görə bu gün Yunanıstan Olimpiya Komitəsinin prezidenti və “Bakı 2015” Əlaqələndirmə Komissiyasının sədri cənab Spiros Kapralosun simasında təmsil olunmuş Avropa Olimpi-

ya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm. Bu gün Azərbaycan idman inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak edib və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb və medalların sayına görə ümumi reytingdə ilk 30 ölkə sırasına daxil olub. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya idman kompleksi tikilib və bu da bir

çoxunun idmanı peşəkar karyera kimi seçdiyi gənclərimizin qarşısında yeni üfüqlər və imkanlar açıb. Bu yaxınlarda Çində gənclər arasında keçirilən Olimpiya Oyunlarında idmançılarımız 12 medal, o cümlədən 5 qızıl medal qazanıb və ölkəmiz bütün iştirakçılar arasında 10-cu, Avropa ölkələri arasında isə 6-cı yeri tutub.

Bizim bir çox Avropa və dünya çempionatlarının keçirilməsində göstərilən dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. O, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarının uğurla baş tutacağına əminliyini vurğulayıb, Yunanıstanın bu işə dəstək olduğunu söyləyib.

Yunanıstan Milli Olimpiya Komitəsinin sədri Spiros Kapralos Avropa tarixində ilk dəfə baş tutan bu oyunlara



ya Komitəsinə təşəkkürümü bildirmək istəyirəm.

İdmançılarımızın bütün bu nailiyyətləri, müasir idman infrastrukturunu, idmanın inkişafına göstərilən güclü dövlət dəstəyi, habelə ölkəmizin mükəmməl iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub. İdmançılarımız 1996-cı ildən etibarən Olimpiya Oyunlarında iştirak edib və qısa müddət ərzində əldə etdiyimiz nailiyyətlərlə fəxr edə bilərik. Son Yay Olimpiya Oyunlarında idmançılarımız 10 medal qazanıb və medalların sayına görə ümumi reytingdə ilk 30 ölkə sırasına daxil olub. Ötən 10 ildə ölkəmizdə 40-dan çox müasir olimpiya idman kompleksi tikilib və bu da bir

hazırlığın yüksək səviyyədə getdiyini bildirib. Mehriban Əliyevanın rəhbərliyi altında Təşkilat Komitəsinin gərgin işlədiyini və bu işə Prezident İlham Əliyevin dəstək verdiyini vurğulayan Spiros Kapralos bütün Avropa kimi Yunanıstanın da bu oyunları həvəslə gözlədiyini qeyd edib.

Yunanıstanın kanoe idmanı üzrə Olimpiya çempionu Voula Kozumbalinin də çıxışından sonra səhnəyə Azərbaycanın incəsənət ustaları çıxıblar. Cazmen Elçin Şirinovun başçılıq etdiyi trio və balaban ustası Şirzad Fətəliyev qonaqlara milli musiqilərimizdən ibarət konsert proqramı təqdim ediblər.

Həştərxanda “Dostluq” uşaq bağçasının açılışı olub



Sentyabrın 29-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Rusiyanın Həştərxan şəhərində ulu öndərin adını daşıyan 11 nömrəli orta məktəbin nəzdində inşa edilmiş “Dostluq” uşaq bağçasının açılışı olub. Həştərxanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin tədbirdə çıxış edərək deyib: “Mən qeyd etmək istəyirəm ki, məhz çox hörmətli İlham Heydər oğlunun şəxsi mövqeyi sayəsində Həştərxan şəhərində, Həştərxan vilayətində hazırda mövcud olan münasibətlər, Azərbaycan Respublikası tərəfindən burada həyata keçirilən konkret layihələr nəinki hörmət, həmçinin heyranlıq hissi doğurur. Bu, ölkəmiz ilə Azərbaycan Respublikası arasında praktiki olaraq həyata keçirilmiş konkret planların, bütün sazişlərin və liderlərimizin razılaşmalarının nümunəsidir.

Cənab İlham Heydər oğlu, mən bu cür münasibətə görə həştərxanlılar adından çox minnətdaram. İnanın mənə, həştərxanlılar da Azərbaycan xalqına, şəxsən

Sizə eynilə bu cür hörmət və məhəbbət bəsləyirlər. Mən Sizin qarşınızda Heydər Əliyev Fonduna minnətdarlığımı bildirmək istəyirəm”.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edərək deyib: “Bu, Həştərxan vilayətinə mənim ilk səfərim deyil və deməliyəm ki, bu gün avtomobildə gələrkən mən Aleksandr Aleksandroviç Həştərxan vilayətinin son illərdə qazandıqı böyük uğurlar münasibətilə təbrik etdim. Şəhər həqiqətən dəyişir, daha gözəl, daha rahat olur, mənzillər, ticarət mərkəzləri, ictimai yerlər tikilir, parklar salınır. Bütün bunlar Həştərxan vilayətinin sürətli inkişafının göstəricisidir və əlbəttə, belə bir qubernatorun rəhbərliyi ilə başqa nəticələr gözləmək, yəqin ki, çətin olardı. Lakin biz dostlar, qonşular kimi həmişə bir-birimizin uğurlarına sevinirik. Buna görə əminəm ki, Aleksandr Aleksandroviçin mənimlə artıq bölüşdüyü planlar gerçəkləşəndə Həştərxan daha da gözəl olacaq.

Biz həm də sevinirik ki, Həştərxanda ölkəmizlə bağlı yerlər, Bakıda isə “Həştərxan-Bakı” Dostluq parkı var. Keçən dəfə həmin parkı

Aleksandr Aleksandroviç açdı. Bu gün biz uşaq bağçasının açılışında iştirak edirik. O da bizim dostluğumuzun rəmzi olacaq. Təsədüfi deyil ki, uşaq bağçası “Drujba” adlandırılıb. Mənim fikrimcə, bu adın rəmzi mənası var, çünki bizim nəslimiz dostlar nəslidir, biz bir ölkədə yaşamışıq, bir-birimizi tanıyıyıq, bir-birimizə hörmət edirik. Görək gənclər də bir-biri ilə ünsiyyətdə olsunlar, kiçik yaşlarından uşaq bağçasında, sonra Heydər Əliyevin adını daşıyan məktəbdə dostluq etsinlər. Beləliklə, biz xalqlarımız, ölkələrimiz arasında dostluq münasibətlərinin varisliyini təmin edirik.

Bizi birləşdirən cəhətlər çoxdur – tarix də, bugünkü siyasi proseslər də Rusiya ilə Azərbaycan arasında münasibətlərin daha sıx olmasını tələb edir. Biz ölkələrimiz arasında dostluq münasibətlərə, regionlar arasında münasibətlərə görə şadlıq və bugünkü mərasim bizi bir-birimizə bağlayan münasibətlərin semimilliyinin və dərinliyinin daha bir göstəricisidir.

Bu əlamətdə hadisə münasibətilə həştərxanlıları, bizim hamımızı, Həştərxanın dostlarını bir daha təbrik edirəm və arzu edirəm ki, uşaq burda özlərini rahat hiss etsinlər, öz ölkəsinin layiqli vətəndaşları kimi böyüsünlər”.

Sonra bağçanın açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bağçanın rəmzi açılışını bildiren lenti kəsiblər.

Prezident İlham Əliyevə məlumat verildi ki, 140 yerlik bağçada həm Həştərxanda yaşayan azərbaycanlı, həm də yerli ailələrin uşaqları təlim-tərbiyə alacaqlar. Ümumilikdə bu məktəbəqədər müəssisədə 2-6 yaş arasında uşaqlar üçün 6 qrup nəzərdə tutulub. Bağça bütün zəruri avadanlıq və inventarla təchiz edilib.

Afinada Azərbaycan mədəniyyəti günləri başlayıb

Sentyabrın 27-də Afina 2015-ci ildə Azərbaycan mədəniyyəti günlərinə start verilib. Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Yunanıstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəsi Dora Bakoyanni, UNESCO-nun xoşməramlı səfiri Marianna Vardinoyannis, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşüb və birgə nahar edib.

Mədəniyyət günləri Afina 2015-ci ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqda məlumat verib. O bildirib ki, beynəlxalq aləmdə



Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə keçirilən xeyriyyə konserti ilə başlayıb. Tədbirin aparıcısı mərasim iştirakçılarında Heydər Əliyev Fondu və onun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqda məlumat verib. O bildirib ki, beynəlxalq aləmdə

böyük nüfuzə malik olan Fond dünyanın bir çox ölkələrində müxtəlif sahələrlə bağlı layihələr həyata keçirir, mədəniyyət bu layihələr arasında xüsusi yer tutur. Aparıcı tədbirin Yunanıstanda təhsilə dəstək layihəsinə yardım xarakteri daşdığını söyləyib.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev iki ölkə arasında münasibətlərdən danışıb. Səfir bu tədbirin Azərbaycanın Yunanıstanda daha yaxşı tanıdılması baxımından mühüm rol oynadığını qeyd edib, bu işə verdiyi dəstəyə görə Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Çıxışlardan sonra konsert olub. Konsertdə Afina tamaşaçılarının qarşısına əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijoru İsmail Üzeyir Hacıbəyli adına Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblı çıxıblar. Konsertdə səsləndirilən Azərbaycan muğamları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Parisdə “Azərbaycan günləri” başa çatıb

Azərbaycanın tarixi dəyərlərinin, zəngin mədəni irsinin və reallıqlarının fransızlara daha yaxından tanıdılması məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisin VI rayonunun San-Sülpis meydanında “Azərbaycan şəhərciyi” çərçivəsində ke-

çirilən Azərbaycan günləri sentyabrın 28-də başa çatıb. Sentyabrın 19-dan başlayaraq keçirilən silsilə tədbirlərin sonuncu günündə incəsənət ustaları qədim musiqi alətlərində klassik və milli musiqilərimizi ifa ediblər.

On gün ərzində Paris sakinlərinə və şəhərin qonaqlarına Azərbaycan tari-

xindən, mədəniyyətindən, ədəbiyyatından, incəsənətindən, musiqisindən bəhs edən kitablar təqdim olunub. Şəhərciyi ziyarət edənlər dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığı, habelə qədim milli qadın və kişi geyimləri ilə bağlı sənədlər, misgərlik məmulatları, zən-

gin mətbəx nümunələri, ölkəmizdə istehsal olunan şərab nümunələri ilə yaxından tanış olmaq imkanı qazanıblar.

Bu günlər ərzində Azərbaycanın incəsənət ustaları fransız tamaşaçılara qarşısında muğam və xalq mahnıları, milli rəqslər və caz musiqisi ilə çıxış ediblər.

BİNƏQƏDİ

Təsisçi:
Bineqedi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Bineqedi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqedi-qazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

“Bineqedi” qəzetinin kompüter mərkəzində yığılıb sahifələnmis, “Azərbaycan” neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

"Ən təmiz MKİS" müsabiqəsinin qalibləri elan olundu



MƏHƏBBƏT ORUCOV

"Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində nəzərdə tutulmuş tədbirlər uğurla icra edilir. Son iki ayda layihə çərçivəsində rayonun müxtəlif ərazilərində imcəliklər və digər tədbirlər keçirilmişdir. Eyni zamanda, icra hakimiyyətinin başçısı tərəfindən imzalanmış sərəncama uyğun olaraq, "Təmiz Binəqədi" layihəsi ilə əlaqədar sahibkarlıq subyektləri və dövlət müəssisələri arasında müsabiqələr təşkil edilmişdir. Belə müsabiqələrin biri də layihənin icrasının başlanıldığı gündən elan edilmiş "Ən təmiz MKİS" müsabiqəsidir.

Təxminən iki ay davam etmiş müsabiqəyə oktyabrın 1-də yekun vurulmuşdur. Mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının I müavini, "Ən təmiz MKİS" müsabiqəsinin münisflər heyətinin sədri İlqar Süleymanov, RİH başçısının müavini, Aparatın şöbə müdürü və məsul şəxsləri, rayon Mənzil Kommunal-Təsərrüfat Birliyinin rəhbərliyi və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısı Aparatının Təsərrüfat Şöbəsinin müdiri Ədalət Rəcəbov bildirmişdir ki, "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində nəzərdə tutulan tədbirlər planına uyğun olaraq keçirilən "Ən təmiz MKİS" müsabiqəsinə yekun vurulmuşdur. O qeyd etmişdir ki, müsabiqənin davam etdiyi müddətdə rayon ərazisində 15 təmizlik aksiyası həyata keçirilmişdir: «Artıq müsabiqənin nəticələri məlumdur və bu gün biz sizlərlə birlikdə «Ən təmiz MKİS» müsabiqəsinin qalibinin elan edilməsi üçün toplaşmışıq. Bu layihənin icrasında yaxından iştirak edən və uğurla həyata keçirilməsində birbaşa əməyi olan insanlara layihənin icrasına nəzarət edən komissiya adından təşəkkürümü bildirirəm».

Ə.Rəcəbov qeyd etmişdir ki, "Təmiz Binəqədi" layihəsinin davam etdiyi müddətdə MKİS-lərin xidməti ərazisində tutumu 1000 litr olan 975 ədəd məişət tullantıları üçün nəzərdə tutulan konteynerlər rənglənmiş, üzərlərinə «Təmiz Binəqədi» sözləri və loqosu yazılmış banerlər yapışdırılmışdır. Bundan əlavə, 29 nöqtədə hələ 4 ədəd olmaqla 29 dəst məişət tullantılarının çəşidlənməsi üçün xüsusi urnalar yerləşdirilmişdir. «Evimizi təmiz saxlayaq, Binəqədi - evimizdir» deyəzi altında Novxanı çimərliyində, 115 saylı məktəbdə, 8-ci və 9-cu mikrorayonların ərazisində «Polietilensiz gün» şüarı ilə tədbirlər keçirilmiş, əlavə olaraq hər bir

MKİS-in xidməti ərazisində şənbə günləri imcəliklər təşkil olunmuşdur. Həmin tədbirlərdə iştirak edənlər "Təmiz Binəqədi" loqosu yazılmış xüsusi qeymlərlə təmin edilmişdir.



Bildirilmişdir ki, ötən müddət ərzində "Ən təmiz MKİS" müsabiqəsi çərçivəsində 9-cu mikrorayon ərazisində 2 yeni park salınmış və bu istirahət guşələrinin sakinlərlə birgə təqdimatları keçirilmişdir. "Ötən müddət ərzində MKİB-in xidməti əraziləri hər gün təmizlənmiş, məişət tullantıları qrafikə uyğun daşınaraq "Təmiz Şəhər" ASC-nin Balaxanı poliqonuna təhvil verilməmişdir. Xidməti ərazidə salınmış çəmən örtüyü, gül kolları və ağaclar gündəlik suvarılmış və yaşillığın normal vəziyyətdə saxlanılması təmin edilmişdir. Bütün MKİS-lərin xidməti ərazisində mövcud idman, uşaq əyləncə avadanlıqları, həmçinin oturmaq, işiq dirəkləri qorunub saxlanmış və sakinlər arasında maarifləndirmə işləri aparılmışdır. Ötən müddətdə əraziyə 25 ədəd oturmaq qoyulmuş və 31 ədəd yeni işiq dirəyi quraşdırılmışdır. Layihənin keçirildiyi müddətdə 151 konteyner meydançası gündəlik yuyularaq təmiz saxlanmış, təkərləri sıradan çıxarılmış konteynerlərdə 45 ədəd təkər yenisi ilə dəyişdirilmiş və əraziyə 22 ədəd yeni konteyner yerləşdirilmişdir. Yaşayış binalarında 1314 giriş təmizlənmiş, mərtəbələ-

rarası meydançaların təmiz saxlanması üçün sakinlərə mütəmadi iş aparılmışdır. Ərazidəki ticarət obyektlərinin ətrafının təmizliyinin təmin edilməsi məqsədilə MKİB-nin əməkdaşları ilə yanaşı, obyekt işçilərinin və sakinlərin iştirakı ilə imcəliklər həyata keçirilmişdir. MKİB-nin təklifi əsasında Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsində RİH-in dəstəyi ilə "Təmiz Binəqədi" layihəsinin əks etdirən loqoları və "Binəqədi evimizdir, evimizi təmiz saxlayaq" loqosu əks etdirilmiş evcik quraşdıraraq işıqlandırılmışdır.

və digər müsabiqələrlə birlikdə bu gün təqdimatını keçirdiyiniz "Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi ərazisi" müsabiqəsinin təşkilatçıları ilə 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrə görüş keçirilmişdir.

Layihənin icrasında MKİB-nin yaxından iştirak etdiyini diqqətə çatdıran İ.Süleymanov vurğulamışdır ki, «Təmiz Binəqədi» layihəsi əsasında hazırlanmış bildiriş və bukletlər Birliyin əməkdaşları vasitəsi ilə sakinlərə paylanmışdır: "Mənzil Kommunal-Təsərrüfat Birliyi «Təmiz Binəqədi» layihəsi çərçivəsində özünə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışır. Ötən müddətdə qurumun nəzarət etdiyi ərazilərdə - 6, 7, 8 və 9-cu mikrorayonlarda genişmiqyaslı abadlıq işlərinə başlanılmışdır. Görülən işlər nəticəsində köhnə, baxımsız məhəllələrin görkəmi tanınmaz dərəcədə dəyişmiş, insanlara razılıq doğuran istirahət guşələri yaradılmış, yaşillıqlar salınmışdır. Məhəllələrdəki yaşayış binalarının fasadları yenilənmiş, giriş qapıları kodlaşdırılmışdır. Həyətlərdə istirahət köşkləri, oturmaq, uşaqlar üçün əyləncə qurğuları quraşdırılmışdır. Müsabiqənin keçirildiyi müddətdə rayon ərazisində fəaliyyət göstərən bütün mənzil-

Yüksək bal toplayan tələbələrə görüş



MƏİL

Sentyabrın 27-də Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə 2014-2015-ci tədris ilində yüksək bal toplayaraq ali məktəblərə qəbul olunan tələbələrə görüş keçirilmişdir.

YAP Binəqədi rayon təşkilatının inzibati binasında baş tutan tədbirdə RİH başçısının müavini Aygün Əliyeva, rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov və gənclər iştirak etmişlər.

Bu cür görüşlərin keçirilməsində məqsəd yüksək intellektual səviyyəyə malik gənclərin potensialının düzgün qiymətləndirilməsi, onların bilik və bacarıqlarından səmərəli istifadə edilməsi və gənclərin təklif və rəyləri ilə tanış olmaqdır.

Tədbiri giriş sözü ilə açan Qüdsi Bayramov

yüksək nəticə göstərərək ali məktəblərə qəbul olunan gəncləri təbrik etmişdir. İdarə rəisi bildirmişdir ki, onların əldə etdikləri bu uğur hələ bir başlanğıcdır. Gənclər bundan sonra həyatlarının daha məsuliyyətli dövrünə qədəm qoyurlar. Hər bir gənc çalışmalıdır ki, bu yüksək nəticəni daxil olduqları ali məktəblərdə də davam etdirdirsin, tədris olunan ixtisas programını dərindən mənimsəyərək peşəkar kadr kimi yetişsin.

Sonra gənclər və idman idarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova Binəqədi rayonunda gənclər və idman sahəsində həyata keçirilən tədbirlər haqqında təqdimatla çıxış edərək, bilavasitə rayon gənclərinin təklifləri əsasında reallaşdırılan layihələr barədə geniş məlumat vermişdir.

YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Qabil Qafarov gənclərə xarici dil və informasiya texnologiyaları sahəsində biliklərinin inkişaf etdirilməsi məqsədi-

lə həyata keçiriləcək tədbirlər haqqında danışmışdır.

Mərasimdə çıxış edən Binəqədi RİH başçısının müavini Aygün Əliyeva bildirmişdir ki, rayon rəhbərliyi hər zaman gənclərin arzu və istəklərini diqqət mərkəzində saxlayır və onların ideyalarının gerçəkləşdirilməsi üçün müsbət şərait yaradır. O, gənclərə rayonda həyata keçirilən tədbirlərdə fəallıq nümayiş etdirməyi tövsiyə etmişdir.

Sonra tədbir gənclərin təkliflərinin dinlənilməsi ilə davam etdirilmişdir. Səsləndirilən təkliflər çərçivəsində xarici dil, kompüter bilikləri, natiqlik kursları, rəsm, musiqi, şahmat dərslərinin və sürücülük kurslarının təşkil olunması, eyni zamanda müxtəlif idman yarışlarının keçirilməsi üstünlük təşkil etmişdir.

Sonda tədbir ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplayan gənclərin mükafatlandırılması və çay süfrəsi ətrafında səmimi diskussiya ilə davam etdirilmişdir.

Partiya sıralarına qoşulmaq istəyənlərin sayı durmadan artır



MƏİL AĞAXANOV

Sentyabrın 25-də Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binasında YAP-ın sıralarına qoşulmaq istəyənlər qrup şəxsə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın Aparat rəhbəri Qabil Qafarov, YAP Binəqədi rayon təşkilatının Gənclər Birliyinin sədri Qüdsi Bayramov, partiya sıralarına qoşulmaq üçün müzakirə etmiş namizədlər və ərazi ilk partiya təşkilatlarının sədriləri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Ramiz Göyüşov Cənubi Qafqazda ən güclü siyasi təşkilat olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulmağın, onun işində yaxından iştirakın şərfli iş olduğunu bildirdi. Rayon par-


tiya təşkilatının sədri YAP-ın yaranması tarixindən, keçdiyi şərfli yoldan bəhs edib, habelə ölkənin siyasi və sosial sisteminin yenidən qurulmasına verdiyi töhfələri diqqətə çəkib. O, Azərbaycanın son dərəcədə ağır bir dövrdə - 1992-ci ilin noyabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış partiyanın qısa müddətdə iqtidar partiyasına çevrildiyini xatırladı.

Ramiz Göyüşov YAP-ın hazırda dövlət idarəçiliyi prosesində mühüm rol oynadığını, partiyanın dövlət aparatı üçün zəruri kadr bazasına malik olduğunu bildirdi. Rayon partiya təşkilatının sədri ümummilli lider Heydər Əliyevin uzaqgörən, ardıcıl siyasətinin bu gün YAP sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın davamlı inkişafı üçün mühüm işlərin gö-

rüldüyünü vurğulayıb. Sədr hazırda partiya sıralarına qoşulmaq istəyənlərin sayının artması barədə YAP üzvlərinin sayının 630 mini ötdüyünü də tədbir iştirakçılarına diqqətə çatdırıb.

2014-cü ilin dekabr ayında bələdiyyə seçkilərinin keçiriləcəyini xatırladan R.Göyüşov bu seçkilərdə də YAP namizədlərinin qalib gələcəyinə əmin olduğunu vurğulayıb. O, partiya sıralarına qoşulmaq üçün müzakirə edən şəxslərə ölkənin ictimai-siyasi həyatında və partiya işində fəal olmağı tövsiyə edib.

Daha sonra Yeni Azərbaycan Partiyası sıralarına qoşulmaq istəyənlər şəxslər özləri haqqında məlumat verib, partiyanın nizamnaməsi, proqram və fəaliyyəti, ölkəmizin ictimai-siyasi həyatı ilə bağlı müxtəlif sualları cavablandırıldı.



Yeni idarəetmə sisteminə keçidlə bağlı işlər uğurla davam etdirilir

MƏHƏBBƏT ORUCOVA

Binəqədi rayonunda çoxmərtəbəli mənzillərin yeni idarəetmə formasına keçirilməsinə hazırlıqla əlaqədar indiyədək qəzetimizdə müxtəlif səpkili yazılar dərc olunub. Bununla belə, müşahidələr göstərir ki, bu sahədə əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasına hələ də ehtiyac var.

2009-cu ildə qüvvəyə minmiş Mənzil Məcəlləsində ölkədə çoxmənzilli binaların idarə edilməsinin bir neçə üsulu nəzərdə tutulmuşdur və bunlardan biri də Mənzil Mülkiyyətçiləri Müstəqil Cəmiyyətinin (MMMC) yaradılmasıdır. Lakin məcəllənin qəbulundan 5 ilədək vaxt keçməsinə baxmayaraq, qurum mənzil idarəçiliyi sistemində daxil ola bilməmişdir. Hökumət problemin həlli məqsədilə "Mənzil mülkiyyətçilərinin müstəqil cəmiyyətləri haqqında qanunvericiliyin inkişaf perspektivləri" adlı konsepsiya hazırlamış və ilk pilot-layihənin Bakı şəhəri üzrə məhz Binəqədi rayonunda həyata keçirilməsinə başlanılmışdır.

Bu istiqamətdə görülən işlər barədə əməkdaşımıza məlumat verən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş söhbətinin böyük məsləhətçisi Aşef Vəliyev bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrası ilə bağlı yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10.0.9-cu maddəsi ilə mənzil mülkiyyətçiləri müstəqil cəmiyyətinin təşkili və fəaliyyət qaydasının müəyyən edilməsi, habelə çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən binanın idarə edilməsi üsulu seçilmədiyi təqdirdə, idarəedici təşkilatın seçilməsi dövlətin vəzifələrinə aid edilmişdir.

Bildirilmişdir ki, qarşıya qoyulmuş məsələlərin həlli ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən imzalanmış 166 sayılı sərəncamla rayon ərazisində yerləşən

çoxmənzilli yaşayış binalarının idarə edilməsi üsullarını müəyyənləşdirmək və Mənzil Məcəlləsinin icrasını təmin etmək məqsədilə əhali arasında maarifləndirmə işi aparılacaq xüsusi komissiya yaradılmışdır. Komissiyaya mikrorayonlarda, xüsusilə Binəqədi RİH tərəfindən əsaslı təmir olunmuş, fasadları üzənmiş binalarda və ya abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işləri aparılmaqda. Çoxmənzilli binaların mülkiyyətçilərinə binanın idarə edilməsi üsullarının seçilməsi, bunun üçün müvafiq sənədlərin hazırlanması və dövlət qeydiyyatına alınması hərəkatı dəstək və köməklilik göstərilməsi, maarifləndirmə və izahat işlərində vətəndaş cəmiyyəti institutlarının və təşəbbüskar sakinlərin fəal iştirakının təmin edilməsi tapşırılmışdır.

Görülən işlərin artıq öz bəhrəsini verdiyini söyləyən A.Vəliyev hazırda 1 saylı Sahə İnzibati Ərazi Dairəsi (SİƏD) üzrə nümayəndəliyinin ərazisində yerləşən çoxmənzilli yaşayış binalarında (Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan) mənzil qanunvericiliyinə uyğun olaraq, mənzil fondunun yeni idarəetmə üsulu keçirilməsi (Mənzil Mülkiyyətçiləri Müstəqil Cəmiyyətinin yaradılması) ilə əlaqədar müvafiq işlərin aparıldığını diqqətə çatdırmışdır: "Sözgedən mənzil mülkiyyətçiləri arasında təbliğat işləri aparılmış, onlara mənzil fondunun yeni idarəetmə üsulu keçirilməsinin müsbət tərəfləri izah olunmuşdur. Nəticədə 1 saylı SİƏD-in ərazisində yerləşən 8-ci mikrorayon, S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a sayılı binaların mənzil mülkiyyətçiləri birlişərək "Binəqədi 1" MMC-nin yaradılması ilə əlaqədar qərar qəbul etmişlər. Həmin binalarda, ümumilikdə, 248 mənzildə 720 nəfər sakin yaşayır. Nizamnamə tərtib edilərək 7 nəfərdən ibarət idarə heyəti, 3 nəfərdən ibarət təftiş komissiyasının üzvləri seçilmiş və MMC Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bundan başqa, 8-ci mikrorayon, Ə.Naxçıvani küçəsi 33a sayılı binada "Binəqədi-2", Ə.Naxçıvani küçəsi 4b sayılı binada "Binəqədi-3" və Ş.Məmmədova küçəsi 5b sayılı binada "Binəqədi-6" mənzil mülkiyyətçiləri müstəqil cəmiyyətləri yaradılaraq dövlət qeydiyyatından keçmişlər. Hazırda Ə.Naxçıvani

küçəsi 52 sayılı binada "Binəqədi 4" MMC-nin yaradılması ilə əlaqədar işlər yekunlaşmaq üzrədir".

Müsahibimiz daha iki binada təsis yığıncağı ilə bağlı hazırlıqların getdiyini vurğulamışdır. Bundan əlavə, əhali arasında maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə 9-cu mikrorayonda - Həmzə Babayev küçəsindəki məhəllədə Resurs İnformasiya Mərkəzi yaradılmış və müasir şəraitə olan səyyar vaqonla təmin edilmişdir: "Burada həftənin 5 günü (çərşənbə, cümə axşamı, cümə, şənbə və bazar günləri) İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa İttifaqı QHT-lərinin və icra hakimiyyətinin nümayəndələri hər gün 4 saat olmaqla izahat və maarifləndirmə işləri aparılır. 2 nömrəli SİƏD-in ərazisində yerləşən 9-cu mikrorayon, Həmzə Babayev küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20 və 21 sayılı binalarda yeni idarəetmə üsuluna keçidlə bağlı sistemli iş aparılır.

Hazırda Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən H.Babayev küçəsi 12, 13, 14, 15, 16, 17, 19, 20 və 21 sayılı binaları əhatə edən ərazidə müasir üslubda nümunəvi məhəllə salınır. Məhəllədə yeraltı qaraj, oxu zalı, akvarium lövhələr, müxtəlif növ oyun, idman və əyləncə elementləri olacaqdır. Bu cür istirahət güşələrinin salınması yaxın zamanlarda adı çəkilən ərazilərdə yerləşən çoxmənzilli binalarda MMC-lərin yaradılmasına da təkan verəcəkdir. Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən sözügedən məhəllədəki 389 mənzilə yeni idarəetmə üsuluna keçidin məqsədini və üstünlüklərini əks etdirən "Anket-sorğu", "Binəqədi-buket" adlı məlumatlandırıcı bukletlər paylanmışdır. Bundan əlavə, RİH tərəfindən yeni təmir olunan, 1 və 2 saylı SİƏD-in ərazisində yerləşən 22 binada yaşayan sakinlərə bildiriş və kitabçalar paylanmışdır. Hazırda mənzil mülkiyyətçiləri arasında təbliğat işləri davam etdirilir, mənzil fondunun yeni idarəetmə üsulu müsbət tərəfləri barədə ətraflı məlumat verilir.

Bu sahədə müasir metodların, Avropa təcrübəsinin öyrənilməsi və təbliği məqsədi ilə Binəqədi RİH başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş söhbətinin müdiri Ramiz Göyüşov Azərbaycan nümayəndə heyətinin tərkibində ötən il Ukrayna Respublikasının Ki-

yev və Xarkov şəhərlərində, Qırğızstan Respublikasının Bişkek şəhərində keçirilən seminar-tədbirlərdə iştirak etmişdir. R.Göyüşov bu il aprelin 6-dan 11-dək nümayəndə heyətinin tərkibində Estoniya və Latviya respublikalarında, iyulun 13-dən 16-dək isə Almaniyada keçirilən tədbirlərdə iştirak etmişdir".

A.Vəliyevin sözlərinə görə, çoxmənzilli binalarda yaşayan sakinlər arasında təbliğat-təşviqat işləri sahə inzibati ərazi dairələrinin köməyi ilə davam etdirilir: "Artıq 6-cı və 7-ci mikrorayonların ərazisində yeni idarəetmə sistemə keçidə maraq yüksəkdir. Sakinlər arasında maarifləndirmə və izahat işlərinin aparılması məqsədi ilə qeyri-hökumət təşkilatları ilə də danışıqlar aparılır. Bu sahədə təcrübəsi olan Media və İctimai Təşəbbüslər Mərkəzi ilə əməkdaşlıq qurulmuşdur. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstəyi Şurasının dəstəyi ilə "Çoxmənzilli binaların idarə edilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi" layihəsi həyata keçirilir. Layihədə Binəqədi Rayon İcra Hakimiyyəti həm maraqlı tərəf, həm də donor kimi iştirak edir. Binəqədi RİH-in dəstəyi ilə "Bizim bina" birgə idarəçilik təşəbbüsləri" adı altında bina sakinləri üçün bələdçi kitabçası nəşr edilmiş, həmçinin layihə çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində "Çoxmənzilli binaların idarə edilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi" mövzusunda konfrans keçirilmişdir. Konfransda Aparatın şöbə müdiri Ramiz Göyüşov rayonda bu sahədə görülmüş işlər və qarşıda duran problemlər barədə təqdimatla çıxış etmişdir".

Müsahibimiz sonda qeyd etmişdir ki, bu ilin may ayında Binəqədi RİH-də Avropa İttifaqının, İqtisadiyyat və Sənaye Nazirliyinin və rayon icra hakimiyyətinin təşkilatçılığı ilə "Mənzil Mülkiyyətçiləri Cəmiyyətinin yaradılması və fəaliyyətinin təşkili" mövzusunda keçirilmiş tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Avropa İttifaqının Bakı Ofisinin, qeyri-hökumət təşkilatlarının, yeni yaradılmış mənzil mülkiyyətçiləri müstəqil cəmiyyətlərinin, eləcə də müxtəlif təşəbbüs qruplarının nümayəndələri iştirak etmişlər.

Müəllimlər peşə bayramlarını qeyd etməyə hazırlaşırlar

ESMİRA ORUCOVA

Hər il oktyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur. Xatırladaq ki, 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix, həmçinin, BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir.

Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafda roluna diqqət çəkməyi nəzərdə tutur. Hazırda Beynəlxalq

əsaslı təmir olunur, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, onlar ən müasir informasiya-kommunikasiya vasitələri ilə təchiz olunur.

Dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhrələnen müəllimlər öz işlərini müasir dövrün tələblərinə uyğun səviyyədə qurmağa çalışır, öz bilik və bacarıqlarını gələcəyimiz olan gənclərin təhsilinə sərf edirlər.

Beynəlxalq Müəllimlər Günü Binəqədi rayonunda da yüksək səviyyədə qeyd olunur. Hazırda rayonda 32 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə yüzlərlə müəllim şagirdlərinin təlim-təربiyəsi ilə məşğul olur.

Əlamətdar gün münasibəti ilə rayon ərazisində fəaliyyət göstərən 217 saylı

bilik və bacarıqlarını sərf edirlər. Müəllimlər valideynlə bərabər, uşağın hər cür şüurlu, əziyyətinə dözdür, kədəri ilə kədərlənir, sevinci ilə sevinirlər. Bu peşə sahiblərinin əməyinin nəticəsində cəmiyyət inşaf edir, intellektual səviyyəli, geniş dünyagörüşünə malik, oxlaqlı insanlar yetişir. Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində fəal iştirak edənlər məhz müəllim əməyinin yertmələridir".

Binəqədi rayon sakini, qabaqcıl müəllim, "Tərəqqi" medalına layiq görülmüş Rafiq Məmmədovun sözlərinə görə, müəllimlər yeni cəmiyyət quruculuğunun inşaatçılarıdır: "Hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərin xidmətləri əvəzsizdir. İnsanın şəxsiyyət kimi formalaşmasında, onun



Müəllimlər Günü dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində keçirildiyi halda, bəzi ölkələrdə müxtəlif tarixlərdə ayrıca olaraq milli səviyyədə qeyd olunur. Respublikamızda bu tarix rəsmi olaraq 1993-cü il oktyabrın 5-dən qeyd olunur.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyi illərində təhsil dövlətin prioritet sahələrindən birinə çevrilib, təhsil işçilərinə dövlət qayğısı artırılıb. Bu uğurlu siyasət son 11 ildə ulu öndərin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkədə təhsilin inkişafına qayğı Heydər Əliyev Fondunun fəaliyyətinə də prioritet istiqamətlərdən biridir. Hazırda respublikamızın əksər bölgələrində məktəb binaları tikilir və ya

tam orta məktəbin direktoru Bənövşə Cəfərova ilə söhbətəldik. Müsahibimiz hesab edir ki, müəllimlik çətin, eyni zamanda şərəfli peşədir: "Peşədən əvvəl olmağaraq, hər kəs orta məktəbdə oxuduğu illəri xoş xatırlar və ya salır. Sözsüz ki, həmin xatirələrdə ən əziz yeri ona qələm tutmağı, yazı yazmağı, kitab oxumağı özündə müəllim tutur. Bu peşənin sahiblərinə ən gözəl qiymət ümummilli lider Heydər Əliyev verib. Ulu öndərin müəllimlik peşəsinə xüsusi hörməti, münasibəti olub. Müəllimlərə qarşı həmişə tələbkar olan Heydər Əliyev bu peşənin çətin, lakin lazımlı, gərəklili olduğunu hər zaman çıxışlarında vurğulayıb. Müəllimlər şagirdlərinin hərtərəfli maariflənməsi, yaşıqları dövrün problemlərindən baş çıxarmaları üçün

zəkasının inkişafında müəllimin rolu əvəzsizdir".

314 saylı məktəbin X sinif şagirdi Aysən Bayramova təhsil müəssisəsinin nümunəvi şagirdlərindən biridir. O, bütün dərslərindən yüksək qiymətlər almaqla yanaşı, həm də olimpiada yarışlarının, müxtəlif inşa müsabiqələrinin qalibidir. Aysən qazandıqı uqurlarda müəllimlərinin əməyinin böyük olduğunu düşünür: "Müəllimlərimizin bizim üzərində sözlə ifadə olunmayan dəyərdə böyük əməyi və zəhməti var. Həyatı, dünyanı dərk etməkdə onların rolu böyükdür. Biz vətənpərvər ruhda böyüdən, layiqli vətəndaş kimi yetişdirməkdə məhz sevimli müəllimlərimizdir. Onların gərgin əməyi sayəsində biz "Ana" və "Vətən" sözlərini yazmağı öyrənmişik".

"Təmiz Binəqədi" layihəsi Park Bulvarda sərgiləndi

MAİL

Gələcək respublikamızda keçiriləcək ilk Avropa Oyunlarına bütün ölkəmiz ciddi hazırlaşır. Azərbaycan ilk dəfə təşkil olunan möhtəşəm oyunlara ev sahibliyi etməklə dünya tarixində daha bir iz qoyacaq. Binəqədi rayonu Avropa Oyunlarına hazırlıq işində öncüllər sırasındadır. Bu prosesdə gənclər xüsusilə seçilir. Rayonda kütləvi xarakter alan "Təmiz Binəqədi" layihəsinin icrasında onlar xüsusi pay sahibidirlər. Səliqə-sahmənin yaradılmasında, abadlıq işlərində, bu və ya digər sahələrlə bağlı maarifləndirmə istiqamətində gənclərin fəallığı daha çox nəzərə çarpır. Xatırladaq ki, "Təmiz Binəqədi" sosial layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər



və İdman İdarəsinin təşkilatçılığı "Polietilensiz gün" de vizit altında aksiya, "Təmiz Şəhər" ASC-yə ekskursiya və s. tədbirlər uğurla təşkil olunub. Belə tədbirlərdən biri bu günlərdə Park Bulvarında da keçiriləcək. "Təmiz Binəqədi" layihəsi çərçivəsində rayonda həyata keçiriləcək tədbirləri əks etdirən fotolar ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Fondunun maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Bakı-2015" adlı fotosərgi nümayiş etdirilmişdir. "Təmiz Binəqədi" layihəsi çərçivəsində rayonda həyata keçiriləcək tədbirləri əks etdirən fotolar ziyarətçilərin böyük marağına səbəb olmuşdur.

Məcburi köçkünlərin problemləri diqqət mərkəzindədir

M.ORUCOV

Binəqədi rayonu məcburi köçkünlərin ən sıx məskunlaşdıqları rayonlardan biridir – burada respublikanın işğal olunmuş bölgələrindən 56.801 nəfər məcburi köçkün məskunlaşıb. Ümumilikdə, rayonda 1554 ailə məcburi köçkün kimi rayon qeydiyyatdadır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayonu üzrə sektor müdiri Adil Misirov bu barədə qəzetimizə məlumat verib.

Həmin ailələrdən 581-i Şuşa, 286-sı Xocalı, 84-ü Xankəndi şəhərlərindən, 30-u Ağdərə, 256-sı Xocavənd, 1351-i Laçın, 3661-i Ağdam, 3197-si Füzuli, 1669-u Zəngilan, 874-ü Kəlbəcər, 2462-si Cəbrayıl, 679-u Qubadlı rayonlarından, 32-si Qazax rayonunun işğal olunmuş Aşağı Əskipara, Yuxarı Əskipara, Bağanıs Ayrım, Seyrimli və Qızıl Hacı kəndlərindən, 5-i isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndindən olan məcburi köçkünlərdir. Sektor müdirinin sözlərinə görə, Binəqədi Rayon İcra Hakimiyyətindən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Binəqədi rayon sektoruna daxil olmuş və ya məcburi köçkünlər tərəfindən şəxsən təqdim edilmiş 251 arizə, məktub və müraciət diqqətlə araşdırılmışdır.

Bundan əlavə, sektora müraciət etmiş 198 məcburi köçkünün müraciəti əsasında onları kommunal xidmətlərdən müəyyən edilmiş güzəştli şərtlərlə istifadəsinə dair qərar qəbul edilmişdir. “Məcburi köçkün” statusunun verilməsi ilə bağlı 895 məcburi köçkünün müraciətlərinə baxılmış və onlardan 893 nəfərinə müsbət cavab verilmişdir.

A.Misirov köçkünlərin işlə təminatı məsələsinin diqqət mərkəzində olduğunu bildirmişdir. Rayon ərazisinin

də təşkil olunan yarmarkalarda Binəqədi rayonunda məskunlaşmış 20 nəfər məcburi köçkün işlə təminatı üçün, 120 nəfərin kommersiya və məişət xidməti sahələrində fərdi əməklə məşğul olmalarına şərait yaradılmışdır. Bundan əlavə, Binəqədi rayonu, 7-ci mikrorayon

zillə təminat olunmuşlar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dərnəgül yaşayış massivi, S.Bəhlulzadə küçəsi, “29a” ünvanında yerləşən 1 saylı, Azərbaycan Dövlət İqtisad Universitetinin A.Gəraybəyli küçəsi 24a və 24b ünvanında yerləşən 1 və 2 saylı yataqxanaları isə Məcburi Köç-

şəyyar həkim briqadası yaradılmış və rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin, o cümlədən dənizkənarı sanatoriyalarda məskunlaşmış məcburi köçkünlərin tibbi müayinədən keçirilməsi təmin olunmuşdur.

Dərnəgül yaşayış massivi, 3 saylı Evtikmə kombinati-

təsdیق edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 2.23-cü bəndinə uyğun olaraq, Novruz bayramı əfəfində rayon ərazisində məskunlaşmış məcburi köçkün, şəhid və aztəminatlı ailələrə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən bayram sovgatları paylanmış və şənlilər təşkil olunmuşdur.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun iyun ayında Binəqədi rayonu ərazisində məskunlaşmış məcburi köçkün və şəhid ailələri ilə görüşü keçirilmiş, bu görüşdə 500 nəfərə yaxın məcburi köçkünün müraciəti dinlənmişdir.

Binəqədi qəsəbəsi I mədən, korpus 42 ünvanında məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Zöhrə Cəmil qızı Həsənova, Dərnəgül yaşayış massivi, S.Bəhlulzadə küçəsi 29a ünvanında yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin 1 saylı yataqxanasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Zümrüd Rüstəm qızı Quliyeva, Dərnəgül yaşayış massivi, 3 saylı Evtikmə kombinatının inzibati binasında məskunlaşmış Ağdam rayonundan məcburi köçkün Zivər Rüstəm qızı Hüseynova, Biləcəri qəsəbəsi, Binəqədi şosesi, döngə 7 ünvanında məskunlaşmış Cəbrayıl rayonundan məcburi köçkün Qüdrət Kərcə oğlu Məmmədov, Biləcəri qəsəbəsi, məhəllə 5035, bina 2, mənzil 27 ünvanında məskunlaşmış Şuşa şəhərindən məcburi köçkün İbrahim Nazim oğlu İbrahimov, – ailə vəziyyətləri nəzərə alınmaqla, – məcburi köçkün və şəhid ailələri üçün nəzərdə tutulmuş yeni salınmış qəsəbələrdə mənzillərlə təminat edilmişlər.



ərazisində yerləşən 40 saylı körpələr evi-uşaq bağçasından 9 ailə, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 114 saylı körpələr evi-uşaq bağçasından 4, 8-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 193 saylı körpələr evi-uşaq bağçasından 3, Dərnəgül yaşayış massivi, S.Bəhlulzadə küçəsində yerləşən 215 saylı körpələr evi-uşaq bağçasından 7, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 238 saylı körpələr evi-uşaq bağçasından 10, yeni məscidin inşası ilə əlaqədar H.Babaşov küçəsindən 112, Binəqədi qəsəbəsi, Ə.Qarayev küçəsində yerləşən Korlar fabrikinin inzibati binasından 4, 7-ci mikrorayonda 16 saylı binanın 38-ci mənzilindən 1 ailə (cəmi 150 ailə olmaqla, 458 nəfər) Abşeron rayonunun Mehdiabad qəsəbəsində məcburi köçkün və şəhid ailələri üçün inşa edilmiş yaşayış binalarında mən-

künlərin Sosial İnkişaf Fondu tərəfindən təminat olunur.

A.Misirov rayon ərazisində məskunlaşmış köçkünlərə mütəmadi olaraq maddi yardımların göstərildiyini de diqqətə çatdırmışdır. O vurğulamışdır ki, fevralın 24-də Xocalı soyqırımı ilə əlaqədar Xocalı şəhərinin Goradil bağlar massivindəki 2 saylı Evtikmə kombinatının istirahət zonasında məskunlaşmış sakinləri ilə görüşü keçirilmiş, 45 aztəminatlı və şəhid ailələrinə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardım olunmuşdur. Bununla yanaşı, Xocalı şəhərindən olan 5 məcburi köçkün ailəsinə hüsr mərasimlərində maddi yardım göstərilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına müvafiq olaraq, əhalinin tibbi müayinəsinin mütəşəkkil və plana uyğun həyata keçirilməsi məqsədi ilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən

nın inzibati ərazisində məskunlaşmış 2 məcburi köçkün ailəsinin evlərinin elektrik naqillərində baş vermiş qısaqapanma nəticəsində yanması nəzərə alınaraq, onların 2 aylıq kirayə haqqı Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən ödənilmiş və bu müddətdə mənzilləri təminat olunmuşdur.

Biləcəri qəsəbəsi, Çeşidləmə məntəqəsinin inzibati ərazisində məskunlaşmış bir qrup məcburi köçkün ailəsinin müraciətləri nəzərə alınaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həmin əraziyə 400 metr elektrik kabeli və 1 ədəd 400 amper elektrik necri ayrılmış, elektrik təminatında yaranmış problem aradan qaldırılmışdır. Bundan əlavə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə

→ hüquq məsləhətxanası

Şəhərsalma və tikinti qanunvericiliyinin əsas istiqamətləri

Son illər ölkəmizin hər yerində tikinti-quraşdırma işləri həyata keçirilir. Bunun da nəticəsində şəhər və kəndlərimizdə, qəsəbələrimizdə müxtəlif təyinatlı sənaye obyektləri, yaşayış binaları tikilib istifadəyə verilib.

Göz oxşayan hər bir tikili böyük zəhmət hesabına başa gəldiyindən, görülən işlər müvafiq qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır. Xatırladaq ki, ölkəmizdə beynəlxalq standartlara cavab verən müvafiq qanunvericilik bazası mövcuddur. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsasla-


daxil olmaqla) və təkmilləşdirilməsi; – ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təminatı.

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Dövlətin səlahiyyətləri

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlətin səlahiyyətləri aşağıdakılardan ibarətdir.

- ərazi planlaşdırılması sənədlərinin hazırlanması və təsdiq edilməsi;
- ərazi planlaşdırılması sənədlərinin hazırlanmasına və həmin sənədlərin



rını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. Təəssüflə qeyd etməliyik ki, bir çox hallarda vətəndaşlarımız adı həlqələrin belə bilmiriz. Bu sahədə insanların maarifləndirilməsi olduqca vacibdir. Bəs, bu problemlərdən necə xilas olmalıyıq?

Dövlət siyasəti

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təminatıdır. Dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardır:

- Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təminatı;
- Azərbaycan Respublikası ərazisində insan üçün əlverişli və sağlam yaşayış, iş və istirahət mühitinin yaradılması baxımından fərqlərin azaldılması və tədricən aradan qaldırılması;
- mənzil fondunun inkişaf strategiyasının müəyyən edilməsi;
- tikinti kompleksinin inkişaf strategiyasının müəyyən edilməsi, təbii tikinti ehtiyatlarından səmərəli istifadənin təminatı;
- şəhərsalma və tikinti fəaliyyətinin hüquqi və iqtisadi tənzimlənməsi;
- şəhərsalma və tikintiyə dair normativ sənədlərinin yaradılması (tikintinin texniki rəqlamentlərinin təsdiq edilməsi də

tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi;

– şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin yaradılması və onun təbii qaydasının müəyyən edilməsi;

– tikintiyə icazə verilməsi;

– şəhərsalma və tikinti fəaliyyətinin lisenziyalasdırılması;

– tikinti fəaliyyətinin peşə sahələrinin, tikinti materiallarının və məmulatının, tikinti təyinatlı avadanlıqların, maşın və mexanizmlərin sertifikatlaşdırılması;

– tikintiyə nəzarətin həyata keçirilməsi;

– tikinti layihələrinin ekspertizadan keçirilməsi;

– şəhərsalma və tikintiyə dair normativ sənədlərin hazırlanması və qəbul edilməsi;

Bundan başqa, tikinti obyektlərinin istismarına icazə verilməsi, şəhərsalma və tikinti sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsinin təminatı kimi müddəalar da qanunvericilikdə öz əksini tapıb.

Bələdiyyələrin səlahiyyətləri

Şəhərsalma və tikinti fəaliyyəti sahəsində bələdiyyələrin səlahiyyətlərinə aşağıdakılar aiddir:

- bələdiyyə ərazisində ərazi planlaşdırılması təşkil etmək, həmin ərazilərin sosial, mühəndis-kommunikasiya təminatı sisteminin və infrastrukturunun yaradılmasında və inkişafında iştirak etmək;
- bələdiyyə ərazisində bələdiyyənin sifarişli ilə tikilən tikinti layihələrinin həyata keçirilməsini təşkil etmək;
- bələdiyyə ərazilərində tikinti işlərinin aparılması ilə əlaqədar yerli infrastrukturun inkişafı üçün tələb olunan maliyyə vəsaitlərini müəyyən etmək və ayırmaq;
- bələdiyyə ərazilərində aparılan tikintilərə dair məlumat bazası yaratmaq.

→ tarixdə iz qoyanlar

Mirzə Kazım bəy

Dünya mədəniyyətinə böyük dahilər bəxş etmiş Azərbaycan xalqı özünün zəngin tarixi keçmişi ilə fəxr edə bilər. Xalqımızın mədəniyyət tarixində özünü yer almış belə böyük şəxsiyyətlərin biri də XIX əsrin böyük mütəfəkkiri və şərqşünas alimi Mirzə Kazım bəydir.

Mirzə Məhəmməd Hacı oğlu Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. O, 1810-cu ildə Dərbəndə gələrək şeyxulislam olan atası Hacı Qasım ağanın himayəsində təhsilini davam etdirmişdir. Onun qeyri-adi qabiliyyəti müəllimləri həmişə heyretə gətirirdi. Hələ mədrəsədə oxuduğu zaman Quranın 28 surəsini, peyğəmbərlərin 30 min hədisini əzbər bilirdi.

Kazım bəyin ilk əsəri “Ərəb dilinin qrammatikası” olmuşdur. Onun ikinci əsəri Dərbəndin tarixindən bəhs edən “Dərbəndnamə”, 3-cü əsəri isə Osmanlı tarixindən bəhs edən “Həştərxanın alınması”dır.

1759-cu ildə Fətəli xan Dərbənd xanlığı ilə Quba xanlığı birləşdirmişdir. Bu münasibətlə alim xanlıqların tarixinə dair “Yeddi səyyar” əsərini yazmışdır. 1821-ci ildə müəllimliyə başlamış və

tələbələrini ingilis, ərəb və türk dillərini tədris etmişdir.

Kazım bəy 1823-cü ildə xristianlığı qəbul edib Aleksandr Kazımoviç adı ilə tanınır. Bu hadisədən möyus olan qohum-əqrəba ondan üz döndərir, atası onu kafir elan edib övladlıqdan çıxarır. Bundan sonra Kazım bəy bütün həyatını elmə həsr edir. O, Qafqaz canişini Yermolova məktub yazıb hökumətin ərəb, fars və türk dilləri üzrə mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirir və Peterburqa getmək üçün ondan kömək istəyir. Yermolov onun guya Peterburqdan xaricə qaçacağından ehtiyat edərək onun Sibirə göndərilməsini əmr edir.

1826-cı ildə Kazım bəy Kazan Universitetinin rektoru, ingilis Fuksla tanış olur və onun köməyi ilə həmin universitetdə şərq dilləri üzrə mühazirəçi təyin edilir. Universitetdəki fəaliyyəti dövründə M.Kazım bəy Rusiyada şərqşünaslıq elminin bünövrəsini qoyur. Bir müddətdən sonra Fuksu Lobaçevski əvəz edir və tezliklə Kazım bəy onun ən yaxın adamı olur, hətta ailə üzvlərinin sevimlisinə çevrilir. Bir gün rektor M.Kazım bəyi Kazan Universitetinə gələn şair Puşkinə təqdim edir, onlar



yaxından tanış olurlar. Şərqin dahi adamları haqqında xeyli sorğu-sual edən şair və alim bir-birlərinin şəxsiyyətlərinə heyran qalırlar.

Kazım bəy Sədinin “Gülüstən” əsərini rus dilinə tərcümə etdirir, sonra “Yeddi səyyar”ın tərcüməsinə başlayır. Eyni zamanda “Həftə peyklər”, “Kəlibə və Dimnə”ni rus dilinə tərcümə etməklə məşğul olur. Bundan başqa, ərəb, türk-tatar və fars qrammatikasına aid monoqrafiyalar yazır və bu əsərlər bir çox ölkələrdə ona şöhrət gətirir.

Peterburq Elmlər Akademiyası Kazım bəyi “Demidov” mükafatına layiq görür. Bundan sonra dövlət ona Peterburqa köçməyə icazə verir. 1844-cü ildə M.Kazım bəy Quranın çətin başa düşülən ifadələrinə 70 çap və rəqəlik izahat yazır. Sonra o, Azərbaycan tarixi ilə dərinləndirilməyə başlayır: Quba xanlığının, Şabran qalası və Xudatın tarixini öyrənir, “Müxtəsərülviqayət” (ən mükəmməl qanunlar) kitabı üzərində işləyir. 1845-ci ildə Rusiyada çap edilən kitab ona

böyük şöhrət gətirir. Rusiya Elmlər Akademiyası onun elmi-pedaqoji fəaliyyətinin 40-cı (1866-cı il) və 50-ci il dönmünü (1877-ci il) təntənəli şəkildə qeyd etmişdir. M.Kazım bəyin “İslam tarixi”, “Müridizm və Şamil hərəkatı”, “BAB və Babillər” və s. əsərləri tarixiliyi və elmiliyi ilə seçilir.

Görkəmli alimin “Dərbəndnamə” əsəri 1851-ci ildə ingilis dilində, 1852-ci ildə fransız dilində çap olunmuşdur. “Müridizm və Şamil hərəkatı” monoqrafiyası isə 1859-cu ildə Peterburqda “Russkoye Slovo” jurnalında dərc edilmişdir. 1844-cü ildə İranda yaranan Babillər hərəkatının təşəkkülü və inkişafından danışan “BAB və Babillər” kitabı 1865-ci ildə Hindistanda nəşr edilmişdir.

Səkkiz dildə ələs danışan və yazan, Kazan və Peterburq universitetlərində şərq dilləri kafedrasını yaranan, Peterburq Elmlər Akademiyasının müxbir üzvü, böyük alim, mütəfəkkir Məhəmməd Hacı Qasım oğlu Mirzə Kazım bəy 1870-ci il noyabr ayının 27-də 68 yaşında dünyasını dəyişmişdir.

Yusif SƏRXANBƏYLİ, biologiya elmləri üzrə fəlsəfə doktoru

→ cəmiyyət

Bakı buxtası sahili boyunca
tunel çəkila bilər

Bakı bulvarı boyunca dənizdən keçməklə 4,2 kilometr uzunluqda tunel çəkilməsi təklif olunur. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.

Böyük Bakının Regional İnkişaf Planında yer alan əsas inkişaf prioritetləri barədə danışan C.Qocayev deyib ki, əvvəlcə Bakı buxtasında körpü salınması planlaşdırılırdı. Lakin memarlar gördümlü nöqtəyi-nəzərdən, həmin layihənin əleyhinə çıxdılar: "Bu, həm dənizdən şəhərin, həm də buxtadan dənizin görünüşünə xələf gətirə bilər. Texniki cəhətdən yanaşsaq, Bakıda tez-tez güclü

külək əsməsi həmin körpüdə nəqliyyatın təhlükəsizliyini şübhə altına alırdı. Buna görə də Cənubi Koreya şirkətinin təklifi ilə buxtada tunelin inşası gündəmə gəldi. Tunel avtomobillərin "Dalğa Plaza"dan Nobel prospektinə birbaşa çıxmasına imkan yaradacaq. Bu, Neftçilər prospektinin nəqliyyat yükünü azaltmaqla yanaşı, gələcəkdə dənizin səviyyəsi qalxarsa, sahilbərkitmə qurğusu funksiyasını da yerinə yetirəcək. Digər tərəfdən, bulvar ərazisinin dənizə doğru 100-150 metr genişlənməsinə imkan yarana bilər və nəhayət, buxtaya tullantı sularının axdılmasının qarşısı alınacaq. Tunelin üzərində yaşlılıqların salınması da nəzərdə tutulur".

→ elm və texnologiya

Azərbaycan aliminin Beynəlxalq
konfransda məruzəsi maraqlı doğurub

Özbəkistanın Səmərqənd şəhərində Şoran Torpaqlarda Əkinçiliyin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICBAC) maliyyə dəstəyi ilə "Quraq və yarımquraq bölgələrin davamlı inkişafı və qida təhlükəsizliyi üçün innovasiya" mövzusunda Beynəlxalq konfrans keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutundan AzərTAC-a bildirdilər ki, dünyanın 17 ölkəsindən olan ekspert və alimlərin qatıldığı tədbirdə AMEA-nın Mərkəzi Nəbatat Bağının elmi işlər üzrə direktor müavini Vahid Fərzəliyev "Coğrafi informasiya sistemlərinin tətbiqi ilə Pinus ildarına Medw. növünün introduksiyasının proqnozlaşdırılması" mövzusunda məruzə edib.



Eyni zamanda, Beynəlxalq konfransda quraq və yarımquraq bölgələrdə ərzaq təhlükəsizliyi sahəsində son illərdə əldə olunmuş nailiyyətlər barədə məlumat verilib, səhralaşmaya qarşı mübarizənin elmi və sosial-iqtisadi aspektləri müzakirə olunub.

Binəqədi Rayon İcra Hakimiyyətinin
Sakinlərin
Müraciət Xidməti

Sizin zənginiz bizim
üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az



→ mədəniyyət

Avropa kino xadimləri Bakıda



Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təşəbbüsü ilə yerli kinematografıqlarla Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçirilib.

Kinostudiyadan bildirilib ki, tədbirdə "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək

görüşün əhəmiyyətindən söz açıb. Kinostudiyanın həyata keçirdiyi layihələrdən danışan natiq vurğulayıb ki, təmsil etdiyi qurum son illərdə 18 beynəlxalq festivalda iştirak edərək ölkəmizin kino sahəsindəki uğurunu dünyaya çatdırıb. Sonra qonaqların gənclər üçün ustad dərslərinə başlanılıb.

Tədbirdə niderlandlı ssenarist Roelof Jan Minneboo, fransız prodüser Guillaume de Seille və Karlovi Varı Beynəlxalq film festivalının bədii direktoru, çexiyalı Karel Och illər ərzində qazandıqları təcrübəni azərbaycanlı rejissorlarla bölüşüb.

Avropalı kino xadimlərinin ustad dərsləri bir neçə gün davam edəcək.

"Pantomima" təqdim edir...

Azərbaycan Dövlət Pantomima Teatrının səhnəsində oktyabrın 4-də Ceyhun Dadaşovun "Mən və mən", 5-də Nargilə Qəribovanın və Ceyhun Dadaşovun "Katarsis", oktyabrın 11-də isə Səbinə Hacıyevanın "Dejavü" tamaşaları göstəriləcək.

Teatrın kollektivi oktyabrın 12-də Semyuel Bekketin "Qaranlıq", 18-də Bəxtiyar Xan-zadənin "Pantomima buketi", 19-da "Kitabi-Dədə Qorqud" dastanı əsasında hazırlanmış "Dəli Domrul" tamaşalarını nümayiş etdirəcək.

Bəhrüz Əhmədlinin "Orabura" tamaşası oktyabrın 25-də, Çingiz Aytmatovun "Gün var, əsrə bərabər" romanının motivləri əsasında hazırlanmış



"Manqurt" tamaşası isə oktyabrın 26-da göstəriləcək.

Teatr, həmişə olduğu kimi, oktyabr ayında da balaca tamaşalarını unutmayıb. Uşaqlar oktyabrın 12-də A.Şaiqin "Tiq-tiq", 26-da Antuan de Sent-Ekzuperinin "Balaca şahzadə" tamaşalarına baxa bilərlər.

→ maraqlı

"Möcüzələr ustası"nın
yeni fantaziyası

Kanadanın "Free Spirit Spheres" arxitektura şirkətinin memarı Tom Çadleyq möcüzələr ustası kimi tanınır. Xarici KİV-lər xəbər verir ki, arxitektura sahəsində xarüqələr yaradan bu insanın

min ağaclara bərkidilmişdir. Hesablamalar elə aparılıb ki, hətta güclü külək belə, evin yerə düşmə ehtimalını heçə endirir.

Sfera evin daxilinə asılı körpüdən keçməklə, vintvari



son işlərindən biri də "fundamenti" ağac olan sfera formalı mini evlərdir. Bu evlər meşədə, təbiət qoynunda yaşamaq üçün gözəl fürsətdir.

Başlıca şərtlərdən biri sağlam ağacların seçilməsi və evin möhkəm kəndirlərlə hə-

pilləkən vasitəsilə daxil olmaq mümkündür.

İri pəncərəsi olan evi sakinlər öz zövqlərinə görə bəzəyə bilərlər. Yeri gəlmişkən, bura çarpayı, stol, stul, vanna otağı üçün ləvazimatlar və s. asanlıqla yerləşir.

Dağın zirvəsində... muzey

Avstriyanın "Coop Himmelb(l)au" arxitektura şirkətinin memarları yeni incəsənət muzeyinin layihəsi üzərində işləyirlər. Muzey İtaliyanın Kalabriya şəhərində, Motte Qrande dağının zirvəsində inşa ediləcək.

Konusşəkilli formaya malik binada fəaliyyət göstərəcək sərgi pavilyonları və res-

toranın şəhərə gözəl mənzərəsi olacaq. Layihədə nəzərdə tutulmuş xidməti yerlərdə 2 lift vasitəsilə əlaqə saxlanılacaq. Ziyarətçilər üçün ayrılmış xüsusi zalda isə müvəqqəti sərgilər, leksiyalar keçiriləcək, filmlər nümayiş olunacaq.

Mütəxəssislərin fikrincə, muzeyin tikintisi şəhərin füsunkarlığını artıracaq.

Keramikadan hazırlanmış
orijinal pavilyon

İspaniyanın "Gglab + Paulo Flores" və "Tile of Spain" arxitektura şirkətlərinin mütəxəssisləri iddia edirlər ki, arxitektura və dizayn sahəsində gələcəyin materialı keramikadır.

Bu şirkətlərin memarları nümunə olaraq keramikadan hazırladıqları orijinal pavilyonu İtaliyanın Milan şəhərində

keçirilmiş "MADE Expo" sərgisində nümayiş etdiriblər.

Maraqlıdır ki, dalğa formasında olan pavilyonun döşəməsi, tavanı və divarları sanki tədricən yerini dəyişərək bir-birinə qovuşur. Pavilyonun yuxarı hissəsi isə havanı təmizləyən keramik plitədən hazırlanıb.

→ xarici xəbərlər

"Instagram" sosial şəbəkəsinə
giriş bağlanıb

"Euronews"un məlumatına görə, Honkonqda minlərlə tələbənin keçirdiyi etiraz aksiyası iğtişasə səbəb olub. Onlar 2017-ci ildə azad və demokratik bələdiyyə seçkiləri keçirilməsini tələb edirlər. Aksiyacılar Çin hökumətinin namizədlərin sayını 2 və ya 3 nəfərə endirmədən hid-dətləniblər. Şəhərin mərkəzi küçələrində etirazçıları dağıtmaq üçün polis gözyaşardıcı qaz və dayənlərdən istifadə

edib. Bir həftə davam edən toqquşmalarda 56 nəfərin yaralandığı, 100 etirazçının həbs olunduğu bildirilir.

"Washington Post"un məlumatına görə, etiraz aksiyalarına görə Honkonqda "Instagram" sosial şəbəkəsinə giriş bağlanıb. Honkonqda siyasi vəziyyətin gərginləşməsi Avropa birjasına da təsirsiz ötürməyib. "Standard Chartered" bankının səhmləri 2,3%, "HSBC"-nin isə 2,5% ucuzlaşıb.

Onlarla aviareys ləğv edilib



Almaniyanın Frankfurt aeroportunda "Lufthansa" aviashirkətinin pilotları yəni-dən tətillərdir. Etiraz aksiyası səbəbindən 50 aviareys ləğv edilib.

Qeyd edək ki, bu, son ay-

larda "Lufthansa" pilotlarının keçirdiyi 5-ci tətildir. Həmkarlar İttifaqı məvəciblərinin qaldırılması və vaxtından əvvəl təqaüd çıxan şəxslərin əmək şəraitinin yaxşılaşdırılması tələb edir.

Daşqınlar kəskin fəsadlar yaradıb

Fransanın cənubunda ley-san yağışlar güclü daşqınlara səbəb olub. Monpelye və Ero departamentlərində daşqınla bağlı "qırmızı" həyacan elan edilib. Təbii fəlakət nəticəsində 4 min ev elektrik enerjisiz qalıb. Sutka ərzində ölkəyə

2 aylıq normadan çox yağıntı düşüb.

Lez çayının məcrasından çıxması nəticəsində magistral yol və küçələr su altında qalıb. Təhlükəli ərazilərə 1000-dən çox yanğınsöndürən səfərbər olunub.